

Hacılar və...

Dinimizin vacib ehkamlarından biri də Həcc ziyarətidir. Hər imkanlı möminin boynunda bu ibadət var. Heç olmasa ömründə bir dəfə Məkkəyə getməyi və müqəddəs Kəbəni ziyarət etməyi Allah hər imkanlı bəndəsinə buyurmuşdur.

Cox şükürler ki, son 15-20 ilde ölkəmizdən olan zəvvarların sayı çoxalıb. Amma son beş ilde Həcc ziyarətinin işıqlandırılması şou xarakteri daşıyır, özü də şou nümayəndələri tərəfindən. Yola düşməzdən bir ay əvvəl gələcək zəvvar bunu efir və ekrandan, qəzet və jurnallardan elan edir. Hətta aidiyyəti olmayan məqamda belə bu mövzu qabarılır. Məsələn, SMS yarışmasında iştirakçı çıxışa başlamazdan əvvəl münsif anasının və qardaşının, ya xın dostunun ziyarətə gedəcəyini bildirir.

Şou programlarda həmçinin açıq-saçık geyinmiş sənətçi xanımlar Həcc təssüratlarından şövqə söz açırlar.

Bir xalq artistimiz də var ki, hələ 70-80-ci illərdən onun həzin çalışına vurğunuq. Amma ister aparlığı verilişdə, isterse də zəng vurdugu digər programlarda təkəbürlü intonasiya ilə özünü Hacı ... kimi töqdim edir.

Bəzən elə hallar da olur ki, mədəniyyət nümayəndələri 3-cü - 5-ci dəfə Həccə getdiklərini bildirirlər. Bu "yüksek əyərlə hacılar" xatırlamaq ustərdim ki, ölkəmizdə təmirini və bərpasını gözləyən kifayət qədər mədəniyyət ocağı var.

Vəsaitinizin bir qismını bu ocaqların yenidən alışmasına xərcləsəniz Rəbbimizə daha xoş gedər.

Bir də "uçqat - besqat" hacıların dostları və yaxınları arasında ziyanətə getmək istəyən o qədər saf qəlbli mömin var ...

Onu da xatırladım ki, Həzrəti-peyğəmbər Məhəmməd (s.a.) Həcc ziyarəti vacib buyurulandan sonra cəmisi bir dəfə Kəbədə olmuşdu. Əgər ulu Tanrı məsləhət görseydı, on sevimli bəndəsinə bunu bir neçə dəfə nəsib edərdi.

Hər bir ibadət - kiçik sədəqə və ya məsuliyyətli Həcc ziyarəti - Allah rızası üçündür. Hədisi - şərifdən birində belə deyilir: Sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır.

Amma nədənsə biz efir, qəzet vasitəsi ilə 7 dağ və 7 dənizə hacı olduğunu bildirmək arzusundayıq. Nə isə...

Bu yaxınlarda növbəti Həcc mövsümü başa çatıb və zəvvarlar evə dönüb. Narahat olmayın, sizi tanıyanlar onuz da ziyarətinizə gələcəklər.

Xoş geldiniz, hacılar.

Allah ziyarətinizi qəbul eləsin!

Mətanət Tağıyeva

Yazı "Mədəniyyət mövzusunda ən yaxşı jurnalıst işi" müsabiqəsinə təqdim olunur.

bölge



Zaviyyə məscidi

(əvvəli öten sayımızda)

Qarabağlar-Elxanilər dövrünün məşhur şəhəri

Naxçıvanın memarlıq inciləri sırasında Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa minaredən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minare ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların arasında qalan 15-20 metr məsafədə isə diñi bina qalıqları var.

Dərələyəz dağ silsilesinin yamaclarında yerləşən bu kəndin də uzaq keçmiş, qədim tarixi olub. Qalacığın deyilən əraziyədə insanlar Son Tunc və İlk Dəmir dövründə yaşayıblar. Yaşayış məskəninin adının etimologiyası ilə bağlı deyilənlər də məraqlıdır. Alımların fikrincə, Qarabağlar sözü qədim türk tayfası olan kəngərlerin bir qolunun adı ilə bağlı olub. Bu məlumat XII əsr müellifi Konstantin Baqruanordunun Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlerin bir tayfasının qarabay adlanması barədə deyilənlərle tam uzlaşır. Tariximizin orta əsrlər dövründə isə Qarabağlar Azərbaycanın qədim şəhərlərindən biri olub. Onun Yaxın Şərqi ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadiyyat xeyli tərəqqi edib.

Qarabağlar kəndindəki qoşa minarənin XII əsrin sonu XIII əsrin əvvəllerində tikildiyi ehtimal olunur. Minarələri bir-birilərinə bağlayan baştaq isə XIV əsrə inşa olunub. Baştağın üzərində Elxani hökmətləri Hü'lakı xanın arvadı Quti xatunun adı yazılığından, onun şərəfinə tikildiyi güman edilir. Heç şübhəz ki, Hü'lakı xan bu şəhərdə yaşayıb.

Sərdabə və yerüstü hissədən ibarət olan Qarabağlar türbəsində qüləvari türbələrinə əsas xüsusiyyətləri eks olunub. Abidənin 12 bucaqlı yaraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi kaşılı kərpicle örtülmüş, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Kitabə qurşağı isə nəsx xətlə işlənib. Onun memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə 4 baştağı olmalıdır. Ayri-ayrı

Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi memarlıq xüsusiyyətləri baxımından Naxçıvandakı qüləvari türbələr qrupuna daxil olan abidələrdən fərqlənir. Bu abidə ilk növbədə orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının yalnız kərpic və kaşdan olmasına iddia edənlərin fikirlərini alt-üst edir. Türbənin 12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə iri üzlük daş lövhələrdən inşa olunub. Digər qüləvari türbələr kimi bu abidədə iki hissədən ibarət olsa da, burada sərdabə qatı yerin üst qatında tikiilib. Türbənin qüləvari tutumu ilə onu üzerinde saxlayan kürsülüyüñ üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də inşa tarixindən neçə əsrlər ötməsinə baxmayaq öz vüqarını hələ də saxlaya bilib.

Türbənin səthi daş üzərində həkk olunan qabartma həndəsi ornamentlərlə bəzədildiyindən


o ince və zərif görünür. Halbuki Mömünə xatun və Yusif Küseyr oğlu türbələrində bu cür ornamenti lərden istifadə olunmayıb. Bu ilk növbədə bu abidədə istifadə olunan tikinti materiallarının, bu cür xassələrindən ireli gəlib. Abidənin üst çadır örtüyü bütövlükdə dağıldıldığından onun günbəzinin pramida, yoxsa konus biçimli olması ətrafında mübahisə-

Nəimi dəfn edilib.

Xanəgah əvəzində "imamzadə"lərin meydana gəlməsi Səfəvilər dövrü üçün xarakterik olub. Naxçıvan "imamzadə"si isə bir kompleks kimi yaranmasını da XVII əsre aid etmək olar. Son illər bu abidə-kompleksdə əsaslı təmir işləri aparılıb, ora dindarların ixtiyarına verilib. XVIII əsrde tikilməsi güman edilən Xan evində aparılan əsaslı təmir və yenidenqurma işlərindən sonra bu obyektdə şəhərin ən gözəl tikililərindən birinə çevrilib. İndi burada xalça muzeyi fəaliyyət göstərir. Naxçıvan şəhərində Buxxana kompleksi, Cümə və Zaviyyə məscidləri,

Tarixi abidələri ilə öyünən diyar

Bu, Naxçıvandır



Nuh peyğəmbərin məzarüstü türbəsi

qütblerdə yerləşən bu baştaqlar ona dörd fəsadlı görkəm verir.

Türbənin konus şəklində olan yuxarı günbəzi və müvafiq kitabələri dağıldıldığından onun tikime tarixini dəqiq müəyyəyen etmək mümkün olmayıb. Aparılan tədqiqatlar isə Bərdə türbəsi kimi onun XIV əsrin əvvəllerində tikildiyini göstərir. Bu türbələr arasında oxşarlıqlar da çoxdur.

XII əsr türk səyyahi Övliya Çələbi "Səyahətnamə" əsərində Qarabağları meyvə bağları arasında yerləşən böyük şəhər kimi təsvir edib. Onun fikrincə, o dövrde burada 50 min adam yaşayırı, çoxlu məscid, minarə, karvan-sara mövcud olub.

Araz çayı sahilində mögrur abidə

Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi memarlıq xüsusiyyətləri baxımından Naxçıvandakı qüləvari türbələr qrupuna daxil olan abidələrdən fərqlənir. Bu abidə ilk növbədə orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının yalnız kərpic və kaşdan olmasına iddia edənlərin fikirlərini alt-üst edir. Türbənin 12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə iri üzlük daş lövhələrdən inşa olunub. Digər qüləvari türbələr kimi bu abidədə iki hissədən ibarət olsa da, burada sərdabə qatı yerin üst qatında tikiilib. Türbənin qüləvari tutumu ilə onu üzerinde saxlayan kürsülüyüñ üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də inşa tarixindən neçə əsrlər ötməsinə baxmayaq öz vüqarını hələ də saxlaya bilib.

Türbənin səthi daş üzərində həkk olunan qabartma həndəsi ornamentlərlə bəzədildiyindən

ler hələ de davam edir. Abidədə epiqrafik materialın, daş kitabənin olmaması türbənin inşa tarixini dəqiqləşdirməyə imkan vermir. Onun kimin şərəfinə tikildiyi, memarının kim olması da hələlik bəlli deyil.

Mömünə xatun məqbərəsinin təsiri ilə onun XIII əsrin əvvəllerində inşa olunduğu ehtimal olunur. Bu abidə də ölkəmin iqtisadi qüdrətini göstərir.

Memarlıq abidələrinə isti münasibət

Son on ilde Naxçıvanda aparılan genişməyişi quruculuq tədbirlərinin mühüm bir qolunu da xalqın keçmişinə mensub olan hər qayın, hər daşın tarixini yaşatmaq ideyası təşkil edib. Bir çox abidələrdə aparılan əsaslı təmir və yenidenqurma işləri aparılıb. Əlincəçay üzərində XIII-XIV əsrlərə aid edilən Xanəgah kompleksi də onlardan biri olub. Deyilən görə, həmin xanəgahda ustad Nəsiminin müəllimi olan Fəzlullah

İsmayılxan hamamı və digər obyektlərdə də bərpəçi mütəxəssisler bu abidələrin nəfəsini, ruhunu tam duya biliblər.

Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilir. İki hissədən - sərdabə və türbə hissədən ibarət olan səkkiz guşeli bu abidədə tikinti işləri artıq yekunlaşdırılmışdır. Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə xüsusi yaraşış verir. Türbənin çardaq hissəsi isə piramida şəklində işlənib. Naxçıvan MR Nazirlər Kabinetin yanında Elmi-Bərpa İstehsalat İdarəsinin bərpəçi mütəxəssisləri 15 metr hündürlüyündə olan bu obyektdə hərdükleri muncuq-muncuq kərpiclərdə, saldıqları zərif naxışlarda dahi memarların dəst-xətlərini olduğu kimi təkrarlayıblar. Onu da qeyd edək ki, bu abidə Muxtar Respublikası Ali Məclisi sədrinin "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" sərəncamına esasən inşa olunub.

Təbii ki, əcdadlarımızın özlərindən sonra qoyub getdikləri bütün tarix və mədəniyyət abidələri bu yurdun Azərbaycanlı möhürü olub. Bu abidələr təkcə varlığımızı və dövlətçiliyimizi yaşatırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümumiyyətli lideri Heydər Əliyev də döndən deyirdi: "Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur".

Görünür, Azərbaycan bu cəhdən xoşbəxt ölkədir.

Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali
Məclisinin deputati,
tarix elmləri namizədi